

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin “Azərbaycan Turizm Bürosu” Publik Hüquqi Şəxsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi, 134 sayılı ünvanda yerləşən inzibati binada mebel təchizatı işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilirlər.

Tender iştirakçılara təklif edilir ki, dövlət satınalmalarının <https://www.etender.gov.az/> vahid internet portalına (portal) elektron imza-ları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) elektron portalda göstərilmiş hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilirlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (ASAN ödəniş);
 - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
 - tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
 - Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
 - Məhkumluq haqqında arayış;
 - İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında aidiyyəti təşkilat(lar) tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
 - İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
 - İddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və dəyişikliklərin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
 - Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
 - İddiaçının son 1 (bir) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər (Əlavə 1 və təsdiqedicilərin sənədləri);
 - Mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair sənəd;
 - Uyğunluq sertifikatı (müvafiq qurum tərəfindən təqdim olunmuş sənəd);
 - digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
- Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilirlər.

Yerinə yetiriləcək işlərin siyahısı aşağıdakı kimidir:

- 1) İşçi heyət üçün mebel dəsti və quraşdırılması
- 2) İcraçı direktor üçün mebel dəsti və quraşdırılması
- 3) Müavinlər üçün mebel dəsti və quraşdırılması
- 4) Digər mebellər və quraşdırılması

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs – Nəzrin Həsənli.

Ünvan – Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə. Telefon- +994125058704 (əlavə 2303); Faks: +994124920592.

E-mail: nazrin.hasanli@tourismboard.az

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 30 iyun 2022-ci il saat 12.00-a, tender təklifini və təklifin bank təminatını isə 08 iyul 2022-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 13 iyul 2022-ci il saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası